



Bu gün Azərbaycan xalqı qürur hissi ilə Milli Dirçəliş Gününi qeyd edir. Cəmi üç onilliyi əhatə edən qısa müstəqillik tariximizdə bu günün xüsusi yeri və əhəmiyyəti var. Bu gına gedən yol isə heç də hamar olmayıb, bir sıra çətin sınaqlardan keçmişik. Xalqımızın müstəqil dövlət qurmağı, azad yaşamağa inamı və mücadilə aparması bütün çətinlikləri dəfə etməyə imkan verib.

Ulu Öndərin müstəsna xidmətləri

Milli Dirçəliş Günü üçrəngli bayraqımızın dövlət rəmzlərindən biri kimi qəbul olunmasını simvolizə edir. Dövlət rəmzləri heç də hər zaman insanların üreyinə yatırır. Bəzən onlar bu rəmzləri məcburiyyət üzündən, diktə ilə qəbul edirlər. Məsələn, keçmiş sovet dönəmində insanlar saxta, qəlp rəmzləri qəbul etməyə məcbur idilər. Ürəklərde isə onların heç biri üçün yer və sevgi hissələri yox idi.

Müstəqil Azərbaycanın ay-ulduzu üçrəngli bayraqı isə yaşıdan, cinsindən, sosial statusundan və yer üzünün hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların hə-

zaman başlarının üstündə görmək istədikləri rəmzlərdən biridir. Bu bayraq hər birimizin mənliyinə, kimliyinə çevrilib.

Üçrəngli bayraqımızın Azərbaycanın dövlət rəmzlərindən biri kimi təsdiqlənməsinə gedən yol isə yuxarıda qeyd etdiyimiz kimi, bir sıra çətinlik-

baycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu.

1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi ilə üçrəngli bayraqımız digər atributlarımız kimi dövlət rəmzləri sırasından çıxarıldıraq sovet bayraqı ilə əvəzləndi. Ancaq həmin rejimin sərt qadağalarına baxmayaraq, üçrəngli bayraqımız heç vaxt unudulmadı.

Üçrəngli bayraqımızın yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız üçrəngli bayraqımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-ci il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarla yaşadı. Sessiyada Ulu Öndərin təşəbbüsü

əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayraqı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, Heydər Əliyevin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperianın hələ ayaqüstü olduğu, qılincının dalının da, q-

ərar verdi.

Son 20 ildə respublikamızda üçrəngli bayraqımıza həm dövlət, həm də cəmiyyət səviyyəsində münasibət daha da möhkəmlənilib. Buna Prezident İlham Əliyevin imzaladığı sənədlər öz müsbət təsirini göstərib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayraqı meydanının yaradılması haqqında”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayraqı Günüñün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb.

Bəhs olunan sonuncu sənədə əsasən ölkəmizdə hər il 9 noyabr Dövlət Bayraqı Günü kimi qeyd edilir. Dövlət Bayraqı Günüñün təsis edilməsi Prezident İlham Əliyevin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin ifadəsidir.

Qarabağda suverenliyin təmin olunması və bayraqımızın ucaldırılması

Azərbaycan Ordusu Vətən mühərbiyətində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyük meydanda işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də

imzaladıqları bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalasdırılıb. İşgalçi Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəlikləre uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamız döyüssüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq üçrəngli bayraqımız işgaldan azad olmuş ərazilərdə, o cümlədən Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında ucaldı.

Üçrəngli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revansızm mövqeyində çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 10 min kontingento malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlırlar atırırlar. Buna görə də Azərbaycan Ordusu sentyabrın 19-da separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində onu uğurla tamamladı. Separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirləri Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyev Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü il tarixində üçrəngli bayraqımız Xankəndidə də ucaltdı və bununla da xalqımıza növbəti dəfə sonsuz sevinc və qürur hissi yaşatdı.

M.ABDULLAYEV

Üçrəngli bayraqımız! Milli Dirçəliş Gününe aparən yol

lərənən keçib. Tarixə nəzər salaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduğandan sonra həmin il 9 noyabr tarixində bu bayraq ilk dəfə olaraq AXC Nazirlər Şurası tərəfindən rəsmi dövlət rəmzi kimi təsdiqlənilib. Ancaq bəlli səbəblərdən Azə-

bağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsətətinə baxaraq üçrəngli bayraqın Azərbaycanın dövlət bayraqı kimi qəbul edilməsi haqqında

Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçrəngli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın, Rusyanın prezidentlərinin və Ermənistanın baş nazirinin